

TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri

_____ E.M.Ağayev

“_10_”_Mart_____ 2015-ci il

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PROKTOSEDİL® M rektal kapsullar
PROCTOSEDYL® M

Tərkibi

Təsiredici maddə: 1 kapsulun tərkibində 2,79 mq hidrokortizon-asetat, 5 mq framisetin-sulfat, 5 mq eskulozid, 5 mq etilaminobenzoat, 5 mq butilaminobenzoat vardır.

Köməkçi maddələr: lanolin, ağ yumşaq parafin, duru parafin.

Kapsulun örtüyünün tərkibi: jelatin, qliserin, metilparaben, propilparaben, titan 4-oksidi, təmizlənmiş su.

Təsviri

Tərkibində sarı-ağ yağlı kütlə olan, açıq-sarı rəngli, armud formalı, yumşaq jelatin kapsullar.

Farmakoterapevtik qrupu

Babasil əleyhinə kombinə olunmuş preparat.

ATC kodu: C05AX03

Farmakoloji xüsusiyyətləri

Babasil və digər anorektal lokal xəstəliklərin müalicəsi üçün kombinə olunmuş preparat.

Hidrokortizon - iltihab əleyhinə təsirə malik kortikosteroiddir. İltihabın simptomlarını (ödem, ağrı, qızartı) azaldır.

Framisetin-sulfat - yerli istifadə üçün geniş təsir spektrli antibiotikdir. Qrammüsbət və qrammənfi bakteriyalara münasibətdə aktivlik göstərir.

Eskulozid P vitamininə oxşardır, kaplılyarların artmış kövrəkliyini azaldır.

Etilenaminobenzoat və butilaminobenzoat yerli ağrıkəsici və qaşınma əleyhinə təsir göstərir, anal sfinkterin spazmını azaldır. Preparatın effekti qəbuldan bir neçə dəqiqə sonra başlayır.

İstifadəsinə göstərişlər

Daxili babasil.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Anorektal nahiyənin vərəm, virus, göbələk mənşəli zədələnməsi.

Hamiləlik və laktasiya dövrü.

Südəmər uşaqlar.

Arterial hipertoniya və ürək çatışmazlığı olanlarda ehtiyatla istifadə olunmalıdır.

İstifadə qaydası və dozası

Proktosedil M səhər və axşam, həmçinin hər defekasiya aktından sonra istifadə olunur. Rektal kapsullar düz bağırsağa mümkün qədər dərinə yeridilməlidir. Vəziyyət yüngülləşdikdən sonra gündəlik istifadə olunan kapsulların sayını 1 ədədə qədər azaltmaq olar. Proktosedil M rektal kapsulları Proktosedil məlhəmi ilə kombinəedilmiş şəkildə istifadə etmək olar. Preparat qısa müddət ərzində (7 gün) istifadə olunur.

Əlavə təsirləri

Düz bağırsağ nahiyyəsində diskomfort, preparata qarşı həssaslıq ola bilər. Yanğı hissi, selikli qişada quruluq, ikincili infeksiya yarana bilər. Proktosedil M yüksək dozada və ya uzun müddət istifadə olunduqda hidrokortozonla əlaqədar ümumi əlavə təsirlər arta bilər.

Buraxılış forması

20 ədəd rektal kapsul, burulan qapaqlı tünd şüşə flakonlarda.
1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

8°C-25°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resepsiz buraxılır.

İstehsalçı

Sanofi India Limited, Hindistan.